

Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də inklüziv təhsilin yeni məzmununun yaradılması hesab olunur. İnklüziv təhsilin yeni məzmununun yaradılması isə bu sahədə çalışan mütxəssislərin qarşısında mühüm vəzifələr qoyur. Hansı ki, bu vəzifələrin müvəffəqiyətli həlli üçün inklüziv təhsilin yeni nəzəri mənbələrinin yaradılması zəruri sayılır. İnklüziv təhsilin yeni nəzəri mənbələrini yaradarkən ilk növbədə onun elmi-pedaqoji əsaslarını özündə ehtiva edən “Korreksiya pedaqogikası”nı yaratmaq lazımdır. Ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının tələblərinə uyğun olaraq, qloballaşma şəraitində hazırlanın nəzəri mənbələr, yazılan elmi-pedaqoji əsərlər yeni mahiyyət, məzmun, məqsəd və vəzifələrinə görə şərtlənməlidir. Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda ayrı-ayrı dövrlərdə mühit və şəraitlə bağlı olaraq çox qıymətli elmi-pedaqoji əsərlər yazılmışdır. Bu ənənəni davam etdirən alımların fəaliyyəti təqdirəlayıcıdır. Fərrux Rüstəmov, Ləzifə Qasımovaya, Fərahim Sadıqov, Akif Abbasov, Hikmet Əlizadə, Pirali Əliyev, Hüseyir Əhmədov, Rüfət Hüseynzadə, Müseyib İlyasov kimi görkəmli alımlarımızın adlarını iftixarla qeyd edirik. Hansı ki, onların hər birinin əsərlərində Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olan dəyərli elmi ideyalara, faydalı müddəələrə, tövsiyə və məsləhətlərə rast gəlmək olar. Bu ideyaların, müddəələrin, tövsiyə və məsləhətlərin hər birini inklüziv təhsilin yeni məzmun kəsb edən mənbələri kimi dəyərləndirmək olar. İnklüziv təhsilin yeni məzmununun yaradılması sahəsində hazırlanın elmi-nəzəri mənbələrdən biri də Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqov tərəfindən hazırlanaraq çap etdirilən “Korreksiya pedaqogikası” adlı tədris vəsaitidir. Tədris vəsaitinin elmi redaktorları Akif Abbasov, dosent Dilara Dostuzadədir. Rəyçiləri professor Hikmet Əlizadə, pedaqogika üzrə fəlsəfə doktoru, defektoloq Nailə Hüseynova və pedaqogika üzrə fəlsəfə doktoru Elmira Kərimova olan “Korreksiya pedaqogikası”nın nəzəri və praktik əsasları öz fundamentallığı ilə diqqəti cəlb edir.

*pedaqogika üzrə fəlsəfə doktoru,
ADPU-nun dosenti,*

Naxçıvan Dövlət Universitetinin doktorantı
ADPU-nun müəllimi

qəti cəlb edən məsələlər mahiyyətinə və məzmununa görə izah edilir. Korreksiya pedaqogikasında sağlamlıq imkanları məhdud olan uşaqlarla aparılan təlim-tərbiyə işləri mühüm aktuallıq təşkil edir. Bunun üçün təlim-tərbiyənin prinsiplərinə korreksiya pedaqogikasının tələbləri əsasında istinad etməyin zərurılılığı başlıca şərt hesab olunur. İlk növbədə bu sahədə çalışan mütxəssislər həmin mənbənin elmi, pedaqoji, metodik imkanlarından istifadə edərək və bəhralan-

uşaqların tətbiq olunması məqsədi qazanırlar. Yəni, inklüziv təhsilin əsas tələb-lərindən biri kimi məktəbəqədər yaş dövrlə-rindən etibarən fiziki qüsurları olan uşaqlarla əsasən tərbiyə işlərinin aparılması vacib hesab olunur. Bu mənada fiziki qüsurları olan məktəbəqədər yaşı uşaqlarla aparılan korreksiya işlərinin əsasında duran tərbiyə işlərinin məqsədyönlü, planlı və mütəşəkkil olaraq həyata keçirilməsi əsas vəzifələrdən sayılır. Bunun üçün nəzəri mənbələrə istinad olunması zərurəti yaranır. Professor Fərahim Sadıqovun "Korreksiya pedaqogikası" adlı tədris vəsaiti belə dəyərli mənbələrdən hesab olunur. Müəllif haqlı olaraq korreksiya işlərinə məktəbəqədər yaş dövrlərindən başlamağı və ilkin olaraq belə uşaqlarla işləyər-kən tərbiyənin prinsiplərinə istinad etməyin vacib olduğunu tövsiyə edir. Müəllif gərə, fiziki qüsurlu uşaqlarla həyata keçirilən korreksiya işlərilə məşğul olanlar tərbiyənin həyatla, əməkklə və müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi prinsipini və onun tətbiqi üsullarını mükəmməl bilməlidirlər. Müəllifin fikrincə surdopedaqogika, tiflopedaqogika, aliqofrenpedaqogika haqqında geniş məlumat qazanmaq zərurəti yaranır. Eyni zamanda, autizm pedaqogikasının yaranması vacibliyi, autik uşaqları müəyyənləşdirməyin və onlara yanaşmağın ilkin şərtləri pedaqoji prosesdə aydınlaşdırılmalıdır.

yətino yiyələnmələrinin əsas şərtləri və həmin uşaqların nitq mədəniyyətinin inkişafında bədən dili kimi məsələlər mühüm aktuallıq təşkil edir. Dizartriyalı belə uşaqlarda nitq qüsurları etiologiyası və onların aradan qaldırılması yolları, həmçinin anatomiq qu-ruluşunun, fizioloji, psixoloji və pedaqoji əsaslarının öyrənilməsi, nitq pozguntuları ilə bağlı aparılan işlərin məzmunu, tərbiyə işləri zamanı müvafiq prinsiplərə istinad edilməsi kimi mülahizələr görkəmlü alim F.Sadıqov tərəfindən elmi dəllillər əsasında nəzəri və praktik cəhətdən izah olunur. Bütün məsələlər metodoloji prinsiplərə istinad olunmaqla şərh edilir. F.Sadıqov "Korreksiya pedaqogikası" üçün ən zəruri metodoloji prinsipləri müəyyənləşdirməklə bu sahədə yeniliklərə imza atmışdır. Məhz ona görə də inklüziv təhsil üçün dəyərli töhfə olan bu tədris vəsaiti həm də faydalı elmi-tədqiqat əsəridir. Professor F.Sadıqov "Korreksiya pedaqogikası"nda anoloji olaraq böyük bir uzaqqörənliklə yeni və kreativ ideya irəli sürmüsdür. Məsələyə kreativ şəkildə ya-naşan müəllif tədqiqat işinə münasibət bildirərkən qeyd edir ki, ölkəmizdə əmək təlimi, əmək təhsili, əmək tərbiyəsi, bütövlükdə əmək pedaqogikası müasir anlamda "Texnologiyalar pedaqogikası" kimi ifadə olunur və təhsil proses olduğu üçün texnoloji məzmun kəsb edir. Bu mənada "Korreksiya pe-

məyə, çalışmağa meyilsizlik kimi əlamətlər özünü daha çox göstərir (Bax. s. 7). Kitabın metodoloji baxımından dəyərlilər olmasına şərtləndirən cəhətlərdən biri də onun universal mənə kəsb edən sözlərə aydınlığın gətirilməsidir. İnklüziv təhsilin ölkəmizdə genişləndirilməsində və bu sahədə qayğının artırılmasında möhtərəm Prezident İlham Əliyevin imzaladığı sənədlər həmin istiqamətdə tərəqqiyə nail olmağa şərait yaratmışdır. Müəllifin qeyd etdiyi kimi, "Korreksiya pedaqogikası"nın görməsində, eşitməsində əqli inkişaf problemləri olan uşaqlarla yanaşı, autik uşaqların da təhsili, təlimi və tərbiyəsi ilə məşğul olan pedaqogika sahəsi kim inkişaf etməyə başlaması bu sahədə nailiyətlərimizdir. Əsasi V.P.Koşinko (1870-1943) tərəfindən qoyulan correksiya pedaqogikası əqli inkişafda, nitqdə, davranışda müəyyən problemləri olan uşaqlarla məqsədönlü olaraq aparılan təlim-tərbiyə işlərinin bütün bir sistemini özündə ehtiva edir.

Təcrübə göstərir ki, müxtəlif sahələrdə qüsuru olan uşaqlarda idrak fəaliyətində məyillilik heç də aşağı olmur. Onlar praktik fəaliyyətə daha çox meyil göstərir. Xüsusən texnologiya ilə ələqədər emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti qrafik savad elementləri ilə bağlı quraşdırma, yapma, aplikasiya, mozaika, kağızqatlama kimi fəaliyyətlər onları inkişafata təhrirkədir.

"Nitqi qüsurlu uşaqlarla aparılan korreksiya işlərinin məzmununa dair" (Bax. s. 111-169) adı altında verilən yazida müəllifin qeyd etdiyi elmi fikirlər müasir dövrün tələbinə uyğun olaraq qloballlaşma şəraitində baş verən dəyişikliklər öz əksini tapır. Müəllif qeyd edir ki, "Korreksiya pedaqogikası" pedaqogikanın ən vacib sahələrindən biri olub yetişən nəslin sağlam nümayəndələrinin təlimi, təhsili, tərbiyəsi, psixoloji inkişafı ilə yanaşı, fiziki cəhətdən qüsurlu uşaqların hə-

min istiqamətlərə görə nəzəri və praktik olaraq əsaslandırılmış bütöv bir elmi sistemdə yaradılmasını irəli sürür. Korreksiya anlayışına ilk növbədə aydınlıq götərək o, qeyd edir ki, fiziki cəhətdən qüsurlu uşaqların təlimi, təhsili, tərbiyəsi və inkişafının mahiyəti, məzmunu, məqsəd və vəzifələri, eləcə də onların qüsurlarının aradan qaldırılması işinə xüsusi diqqət yetirilməlidir. Müəllifin fikrincə aşağı siniflərdən (I-IV) başlayaraq nitqin formallaşmasına, səslərin tələffüzünə, oxu və yazı vərdişlərinin yaranmasına, fiziki və texnoloji, eyni zamanda rəsm, nəğmə bacarıqlarının formallaşmasına əngel olan anomaliyaların correksiyası üçün geniş iş göstərilir. Müəllifin fikrincə nitq qüsurlu uşaqlara nitq vərdişlərinin aşınması işi səslərin və müümə terminlər, ifadələr, təriflər əsasən loqopedlər, valideynlər, bu sahədə çalışan müəllimlər və tələbələr tərəfindən ardıcılıqla öyrənilməlidir. Unutmaq olmaz ki, metodoloji mənbə olan "Korreksiya pedaqogikası"nın dərindən mənimsemək üçün valideynlər və inklüziv təhsil bazasında təhsil alanlar ardıcıl olaraq deklorativ, prosedural, kontekstual bilikləri ardıcıl mənimseməlidirlər. Kitabda loqopedlərin nitq nöqsanına böyük diqqət göstərmələri onların islahı üçün effektli yollar axtarmaları da vurgulanır.

manşaların korreksiyası üçün geniş iş gorulməlidir. Fikrimizcə ibtidai siniflərdən başlayaraq bütün fənlərin öyrədilməsində “Korreksiya pedaqogikası”nın imkanları nəzərə alınması məqsədəyə uyğun olardı. Haqlı olaraq müəllif qeyd edir ki, texnoloji proseslə həvə-

“Korreksiya pedaqogikasi”

MIKLUV TƏHSİL dəyərli töhfə

Birinci diaqnostika, mərhələsidir. Bu, cəm deməkdir ki, təhsil alma prosesi texnoloji aydınlaşdırma mərhələsində həyata keçirilir.

ősəsən tərbiyə işlərinin aparılması vacib nəsab olunur. Bu mənada fiziki qüsurları olan məktəbəqədər yaşı uşaqlarla aparılan korreksiya işlərinin əsasında duran tərbiyə işlərinin məqsədyönlü, planlı və mütəşəkkil olaraq həyata keçirilməsi əsas vəzifələrdən sayılır. Bunun üçün nəzəri mənbələrə istinad olunması zorurəti yaranır. Professor Fərahim Sadıqovun "Korreksiya pedaqogikası" adlı tədris vəsaiti belə dəyərli mənbələrdən hesab olunur. Müəllif haqlı olaraq korreksiya işlərinə məktəbəqədər yaş dövrlərindən başlamağı və ilkin olaraq belə uşaqlarla işleyərkən tərbiyənin prinsiplərinə istinad etməyin vacib olduğunu tövsiyə edir. Müəllifə görə, fiziki qüsurlu uşaqlarla həyata keçirilən korreksiya işlərlə məşğul olanlar tərbiyənin həyatla, əməklə və müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi prinsipini və onun tətbiqi üsullarını mükəmməl bilməlidirlər. Müəllifin fikrincə surdopedaqogika, tiflopedaqogika, aliqofrenpedaqogika haqqında geniş məlumat qazanmaq zərurəti yaranır. Eyni zamanda, autizm pedaqogikasının yaranması vacibliyi, autik uşaqları müəyyənələşdirməyin və onlara yanaşmağın ilkin şərtləri pedaqoji prosesde aydınlaşdırılmalıdır.

Tədris vəsaitində ver alın nitoi qüsurlu Daha sonra ikinci mərhələ adlandırdığımız proqnozlaşdırmadır. Proqnozlaşdırma mərhələsində texnoloji proses, yəni, əməliyyatların məcmusu öz əksini tapır. Sonda, nəhayət, korreksiya mərhələsi həyata keçirilir. Əvvəlki mərhələlərin başvermə proseslərindən sonra yarana biləcək bütün qüsurların təlim mərhələsində islah edilməsi işi tamamlanır. Müəllifin belə yanaşmaları təhsil standartları üçün bir növ meyar rolunu oynayır. Ona görə ki, müəllifin qeyd etdiyi pedaqoji standartlar üçün səciyyəvi sayılan bu üç istiqamət bütün dünyada aktuallıq təşkil edir. Bu mənada "Korreksiya pedaqogikası"nda öz əksini tapan yeni elmi ideyaların təhsil standartlarına uyğunluğu öz aktuallığı ilə seçilir. Tədris vəsaitinin səciyyələndirdiyimiz müsbət əlamətləri indi yeni mahiyyət, yenməzmun kəsb edir. Çünkü milli və ümumbeşəri dəyərlər əsasında hazırlanan "Korreksiya pedaqogikası" üçün xarakterik olan bütün cəhətlər fizioloji, psixoloji və pedaqoji əsaslar üzərində qurulmuşdur. Burada qeyd olunan elmi mülahizələr dünyəvi səciyyə daşıyır. Məsələn, autizm sindromu əsas göstəricisi kimi özünü qapanmadır. Bütün dünyada özünü qapanan uşaqlarda süslük, sakitlik

Tədris vəsaitində yer alan nitq qüsürü uşaqlarla aparılan korreksiya işlərinin məzmunu, fiziki qüsurları uşaqların nitq mədəniyyətinə yiyələnmələrinin əsas şərtləri və həmin uşaqların nitq mədəniyyətinin inkişafında bədən dili kimi məsələlər mühüm aktuallıq təşkil edir. Dizartriyalı belə uşaqlarda nitq qüsurları etiologiyası və onların aradan qaldırılması yolları, həmçinin anatomiq quşuluşunun, fizioloji, psixoloji və pedaqoji əsaslarının öyrənilməsi, nitq pozğuntuları ilə bağlı aparılan işlərin məzmunu, tərbiyə işləri zamanı müvafiq prinsiplərə istinad edilməsi kimi mülahizələr görkəmli alim F.Sadiqov tərəfindən elmi dəlillər əsasında nəzəri və praktik cəhətdən izah olunur. Bütün məsələlər metodoloji prinsiplərə istinad olunmaqla şərh edilir. F.Sadiqov "Korreksiya pedaqogikası" üçün ən zəruri metodoloji prinsipləri müəyyənələşdirməklə bu sahədə yeniliklərə imza atmışdır. Mehz ona görə də inklüziv təhsil üçün dəyərli töhfə olan bu tədris vəsaiti həm də faydalı elmi-tədqiqat əsəridir. Professor F.Sadiqov "Korreksiya pedaqogikası"nda anoloji olaraq böyük bir uzaqqörənliliklə yeni və kreativ ideya irəli sürmüştür. Məsələyə kreativ şəkildə yanaşan müəllif tədqiqat işinə münasibət bildirərək qeyd edir ki, ölkəmizdə əmək təlimi, əmək təhsili, əmək tərbiyəsi, bütövlükdə əmək pedaqogikası müasir anlamda "Texnologiyalar pedaqogikası" kimi ifadə olunur və təhsil proses olduğu üçün texnoloji məzmun kəsb edir. Bu mənada "Korreksiya pe-

ctəri qəpçələr, əş-şəhərə basınan, əməkdanışib dimməməzlik, sözə qulaq asşamaməliq, öz sözündən dönməzlik, oxumağı, işləməyə, çalışmağa meyilsizlik kimi əlamətlər özünü daha çox göstərir (Bax. s. 7). Kitabın metodoloji baxımından dəyərli olmasını şərtləndirən cəhətlərdən biri də onun universa mənə kəsb edən sözlərə aydınlığın götirilməsidir. İnküziv təhsilin ölkəmizdə genişləndirilməsində və bu sahədə qayığının artırılmasında möhtərəm Prezident İlham Əliyevin imzaladığı sonədlər həmin istiqamətdə tərəqqiye nail olmağa şərait yaratmışdır. Müəllifin qeyd etdiyi kimi, "Korreksiya pedaqogikası"nın görməsində, eşitməsində əqli inkişaf problemləri olan uşaqlarla yanaşı, autik uşaqların da təhsili, təlimi və tərbiyəsi ilə məşğul olan pedaqogika sahəsi kim inkişaf etməyə başlaması bu sahədə nailiyetlərimizdir. Əsası V.P.Koşinko (1870-1943) tərəfindən qoyulan correksiya pedaqogikası əqli inkişafda, nitqdə, davranışında müəyyən problemləri olan uşaqlarla məqsədönlü olaraq aparılan təlim-tərbiyə işlərinin bütün bir sistemini özündə ehtiva edir.

Təcrübə göstərir ki, müxtəlif sahələrdə qüsürü olan uşaqlarda idrak fəallığında məyillilik heç də aşağı olmur. Onlar praktik fəaliyyətə dəha çox meyil göstərir. Xüsusən texnologiya ilə ələqədar emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti qrafik savad elementləri ilə bağlı quraşdırma, yapma, aplikasiya, mozaika, kağızqatlama kimi fəaliyyətlər onları inkişafə təhrirkədir.

The image shows the front cover of a book. The title "KORREKSIYA PEDAQOGİKASI" is written in large, bold, blue capital letters. Above it, the author's name "Fərahim Sadiqov" is written in a smaller, blue, underlined font. At the bottom of the cover is a stylized, symmetrical floral or geometric emblem in white.

Məhz buna görə də təlim-tərbiyəvi işlərdə şagirdlərə əmək təlimi hərtərəfli metod kimi tətbiq edilir. Defektoloji terminlərin

İzahlı lügətinə aydınlıq gətirən müəllif qüsurslu uşaqların təlim işlərinə, təhsil sistemi-nə və elcə də tərbiyə işinə kompleks yanaşma kimi fəaliyyət istiqamətlərinin korreksiya kimi adlanmasını məqbul hesab edir. Bu sahədə görülən işlərin hər birinə məqsədyönlü, planlı və mütəşəkkil olaraq yanaşmanı lazımlı bilən müəllif tədris olunan hər hansı bireydən asılı olmayaraq fiziki cəhətdən qüsurslu olan uşaqların nitqinin inkişafı ilə bağlı görülən işlərin mahiyyətinin, mözmununun, məqsəd və vəzifələrinin düzgün müəyyən-ləşdirilməsini vacib hesab edir. Professor F.Sadıqov tərəfindən aparılan tədqiqatlar zamanı aydın olur ki, "Korreksiya pedaqogikası" ilə məşğul olan mütexəssislər sırasında loqopedlərin rolu böyükdür.

Dünya təcrübəsinə görə indi hər hansı anlayış barədə bilik qazanmaq üç istiqamət-də həyata keçirilir. Professor Fərahim Sadıqov bu cəhəti nəzərə alındığı üçün dəyərləri mənbədən istifadə edən hər bir öyrənən

onu nəzərə almmalıdır. Məsələn, loqopediya anlayışına aydınlıq götirmək üçün, ilk növbədə, deklorativ, yəni yaddaşa əsaslanan bilik əldə etmək lazımdır. Bunun üçün loqopediya (logos-söz, paideia-tərbiyə) defektologiyasının sahəsi kimi nitq nöqsanlarının izahı ilə məşğül olan bir qurum olmaqdır. Dizartriyalı uşaqların nitq nöqsanlarını, onların yaranma səbəblərini, mexanizmlərini, onların prinsip və metodlarını düzgün müəyyənləşdirməlidir.

dizayn işçilərində inşaatçıların işləməsi
və qurucuların işləməsi ilə bağlı təqdim olunan iş
modeli yaxşı təsir bağışlayır. Ona görə ki, bu
modellən valideynlərlə yanaşı, bu sahədə
çalışanlar da faydalana bilərlər. Hətta ali
mekteblərin müvafiq fakültələrində inklüziv
təhsil problemindən mühazirə oxuyan, semi-
nar məşğələləri aparan müəllimlər də istifadə
edə bilərlər. Çünkü tədris vəsaitində di-
strik məzhdular üzərində təhlükəsiz

sı, onların aradan qaldırılması yolları, belə yaşaqların nitqindəki qüsurların anatomiq qu- ruluşunun, fizioloji, psixoloji cəhətdən öyrə- nilməsi metodikası ilə bağlı bilgiler də var- dir. Tədris vəsaitində dizartriyalı yaşaqlarla aparılan tərbiyə işlərinin elmi-pedaqoji əsas- lar üzərində qurulması ilə bağlı irəli sürülen metodik tövsiyələr bu sahədə çalışan müte- xəssislərə istiqamət vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

“Korreksiya pedaqogikası”na daxil olan

mühüm terminlər, ifadələr, təriflər əsasən loqopedlər, valideynlər, bu sahədə çalışan müəllimlər və tələbələr tərəfindən ardıcılıqla öyrənilməlidir. Unutmaq olmaz ki, metodoloji mənbə olan "Korreksiya pedagogikası"nın dərindən mənimsəmək üçün valideynlər və inklüziv təhsil bazasında təhsil alanlar ardıcıl olaraq deklorativ, prosedural, kontekstual bilikləri ardıcıl mənimsəməlidirlər. Kitabda loqopedlərin nitq nöqsanına böyük diqqət göstərmələri onların islahı üçün effektli yollar axtarmaları da vurğulanır.

niq vərdişlərinin aşınması işi səslerin və hərflərin öyrədilməsi prosesilə başlanır. Qazanılan bu bilik prosedual olub, ən ümdə olan vərdiş və fealiyyəti əhatə edir. Məlum olur ki, deklorativ bilikdən fərqli olaraq burada biliklərin əsasları praktik təpsirsilərin

Tədə ümüklerin əşasları praktik təpşirilərlər

bıl edinir. Kontekstual bılıkla bağlı "Korreksiya pedaqogikası"nda geniş yanaşmalar da vardır. Müəllif kontekstual bilik qazanmaq üçün nitq mədəniyyəti və ritorika anlayışlarıyla ələqadar geniş imkanların olduğunu göstərir. Bu da nəticədə kontekstual nəzəriyyənin tələblərinin həllinə getirib çıxardır. Kitabın bələdçiliyi ilə öyrənənin tədqiqatçılığı nəticəsində informasiyaların emal edilməsi "Korreksiya pedaqogikası"-nın köməyilə onun məzmununda yeni məna axtarmaqla və həmin məna və ifadənin inandırıcı şəkildə ələqələndirilməsilə həyata keçirilir. Məsələn, tələbələrə şifahi xalq yaradıcılığı nümunələrindən, xalq hikmətlərindən, klassiklərin müdrik kəlamlarından, mədəni nitqin ifadəliliyi, zənginliyi, dəqiqliyi, yiğcamlılığı, münasibliliyi üçün seçilmiş sitatlardan yerli-yerində işlətməyi öyrətməklə onlara dünyagörüşü açılamaq olar. Bu mənada professor Fərahim Sadıqov kontekstual biliyin mahiyyətinə önəm verir.

vo daryalim inkişaf etmiş teknolojinin zəgin təcrübəsinə istinad edərək hazırladığı elmi-pedaqoji əsərin materialına uyğun emal texnologiyası seçərək kontekstual bilik nümayiş etdirmiştir. Bununla da o, təqdim etdiyi kitabda yeni-yeni anlayışları, yeni məzmunu, məqsəd və səbəbləri və tələbləri irəli sürmüdü. Bu da ilk növbədə alimin tədqiqatda deklorativ bilik zamanı strategiyalı oxuya üstünlük verməsidir.

Tərcübə göstərir ki, professor Fərəmən Sadiqov kimi elmi potensialı güclü və çox-saxəli olan alimlərin istehsal etdikləri məh-sullara həm öz ölkələrində, həm də digər ölkələrdə ehtiyac duyulur. Bu mənada “Korreksiya pedaqogikası” xarici dillərə tərcümə olunarsa ondan digər dünya xalqla-ri da bəhrələnə bilərlər.

nəzəri-praktik dərin məzmun kəsb edən fundamental elmi-tədqiqat əsəridir. Tədris vəsaiti kimi təqdim olunan bu əsərdə ilk dəfə olaraq pedaqoji elmlər sistemi üçün səciyyəvi olan diaqnostika, proqnozlaşdırma və korreksiya anlayışlar sisteminin vəhdətdə mahiyəti şərh olunmuşdur. Bu üç anlayışın iyerarxiya daşıdığı diqqətə çatdırılmışdır.

Kitabda milli və beynəlxalq təcrübə nəzəri və praktik cəhətdən geniş araşdırılmış, bu sahədə elmi xidmətləri olan tədqiqatçılar tarixilik baxımından tebliğ edilmişdir. XXI əsr üçün kainatda ictimai bəla kimi autizmin elmi pedaqoji psixoloji və fizioloji osaslaş-

elmi, pedaqoji, psixoloji və fizioloji əsaslaşdırının dərindən öyrənilməsi ən aktual məsələ kimi qarşıya qoyulur. Kitabın çap olunması üçün istifadə olunan 83 mənbə strateji baxımdan diqqətlə öyrənilmiş və nümunələr getirilmişdir.

“Korreksiya pedaqogikası” müstəqil Azərbaycanın inkişafına və çiçəklənməsinə xidmət edən metodoloji elmi əsər kimi daim öyrənilcəkdir. Ən əsası ona görə ki, bu kitab Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərinin biri olan inklüziv təhsilin yeni məzmu-